

Xarici istehsalçıların müasir sürtkü yağları

V.M. Abbasov, k.e.d.,
E.S. Abdullayev, t.e.d.,
R.Z. Həsənova, t.e.d.,
S.B. Loğmanova, t.ü.f.d.,
B.M. Əliyev, f.-r.e.d., N.F. Qafarova
Neft-Kimya Prosesləri İnstitutu

e-mail: lab.21@mail.ru

Современные смазочные масла зарубежных производителей

В.М. Аббасов, д.х.н., Э.Ш. Абдуллаев, д.т.н., Р.З. Гасанова, д.т.н., С.Б. Логманова, д.ф.т.н., Б.М. Алиев, д.ф.-м.н.,
Н.Ф. Гафарова
Институт нефтехимических процессов

Ключевые слова: моторные масла, присадки, минеральные, синтетические и полусинтетические масла, зарубежные производители.

Главными поставщиками базовых масел и присадок в настоящее время являются компании "Exxon Mobil", "BP Castrol", "Shell", "Total", "Chevron", "Ethyl", "Lubrizol" и др. В России самые крупные производители моторных масел - "Роснефть", "Лукойл", "Газпромнефть", "Башнефть".

В базовые масла добавляют пакет присадок, модификатор вязкости и депрессаторы.

Самые известные производители присадок Afton Chemical, Lubrizol, Infineum, Chevron, Oronite, большинство брендов масел содержат в основном присадки четырех компаний: "Lubrizol Corp.", "Infineum", "Oronite Company LLC", "Afton Chemical" от "Ethyl Corp."

В Институте нефтехимических процессов в 2017-2020 гг. разработаны моторные масла 15W-40 с базовыми компонентами на полностью синтетической и полусинтетической основе с зарубежным пакетом присадок Lubrizol.

Advanced lubricants from foreign producers

V.M. Abbasov, Dr. in Ch. Sc., E.Sh. Abdullayev, Dr. in Tech. Sc., R.Z. Hasanova, Dr. in Tech. Sc., S.B. Loghmanova, PhD in Tech. Sc., B.M. Aliyev, Dr. in Phys.-Math. Sc., N.F. Gafarova
Institute for Petrochemical Processes

Keywords: engine oils, additives, mineral, synthetic and semi-synthetic oils, foreign producers.

Currently, the main suppliers of base oil and additives are "ExxonMobil", "BP Castrol", "Shell", "Total", "Chevron", "Ethyl", "Lubrizol", and etc. The largest engine oil producers in Russia are "Rosneft", "Lukoil", "Gazpromneft", "Bashneft".

The additive package, viscosity modifying agent and depressors are added into the base oils.

The most popular additive producers are Afton Chemical, Lubrizol, Infineum, Chevron, Oronite; most oil marks contains predominantly the additives of four producers: "Lubrizol Corp.", "Infineum", "Oronite Company LLC", "Afton Chemical" from "Ethyl Corp."

15W-40 engine oils with base components on completely synthetic and semi-synthetic basis with foreign additive package Lubrizol were developed in the Institute for Petrochemical Processes through 2017-2020.

Açar sözlər: mühərrik yağıları, aşqarlar, mineral, sintetik və yarımsintetik yağılar, xarici istehsalçılar.

DOI.10.37474/0365-8554/2022-6-7-54-56

Nəqliyyatın ekoloji və təhlükəsizlik səviyyəsinin yüksəldilmesi tendensiyasını nəzərə alaraq, avtomobil mühərrik yağılarına qarşı tələblər sərtləşdirilir. Onlar təmizliyi, aqreqatların işləməsini, etibarlığını və yanacağın qənaətini təmin etməlidir. Avtomobil mühərrik yağılarının bazarı çəsidi dörd. Məlum olduğu kimi, bu yağıları üç qrupa ayırmak olar: mineral baza yağıları, yarımsintetik və ən yüksək təmizlənmə səviyyəsinə malik olan sintetik yağılar.

Yüksək oksidləşməyə qarşı davamlığı, yuxarı temperaturda kiçik buxarlanma qabiliyyətinə və geniş temperatur diapazonunda optimal özlülüyü malik yarımsintetik və sintetik yağılara tələbat daha yüksəkdir.

Son zamanlar avtomobil mühərrik yağılarının bazası çox çeşidlidir, xarici bazara həmçinin böyük aşqarlar çeşidi buraxılıb [1, 2]. Xarici şirkətlər arasında "Exxon Mobil", "BP Castrol", "Shell", "Total", "Chevron", "Ethyl", "Lubrizol" və s. ən mövqə tutublar [3]. Rusiyada mühərrik yağılarının ən böyük istehsalçıları "Rosneft", "Lukoil", "Qazpromneft" və "Başneft" şirkətləridir [3].

Baza yağılarının dünya istehsalçıları I/III qrup mineral, hidrokreinq (VHVI), III qrup, sintetik (PAO), IV qrup və digər yağılardan istifadə edirlər [4]. Baza mühərrik yağılarının istehsalçıları "Chevron", "Richmond", "Exxon Mobile EHC", "SK Lubricants", "Tatneft HVI-2" şirkətləridir. Aşağıda 10W-40 və 15W-40 mühərrik yağılarının istehsalçıları haqqında məlumat verilib.

"Exxon Mobil" baza yağıları kimi həm yağıların beş qrupundan, həm də onların qarışqlarından istifadə edir, Mobil Ultra 10W-40, Mobil Super, Mobil Del Vac mühərrik yağılarının markalarıdır.

"BP Castrol" Castrol EDGE axırıcı nəsil

mühərrik yağılarını işleyib hazırlamaq üçün III, IV qrup baza yağılarından istifadə edir. Bu yağılar Rusiya bazarına Almaniya, Belçika, Avstriya və İtaliyanın ixrac edilir.

"Shell" həm tamamilə sintetik olan 10W-40 Shell Helix Ultra yağılarını, həm də minik avtomobilər üçün mineral Shell Motor Oil və Pure Plus texnologiyasına malik Shell Helix Ultra yağılarını istehsal edir. Shell Helix Ultra yağıları təbii qazdan GTL (gas-to-liquids) texnologiyasına əsasən hazırlanır və onlar III+ qrupuna aid edilir.

"Total-Lubricants" neft və qazın hasilindən başlayıb sürtkü yağıının alınması ilə tamamlanan istehsal dövrü həyata keçirir. Yağların hidrogenləşdirilməsindən sonra çoxpillerli süzgəcən keçirilmə aparılır, bundan əlavə baza yağılarının müəyyən temperatur və təzyiqdə - maqnit sahəsində polyaltaşması (IMF) orijinal emal texnologiyasından istifadə edilir. Bu haldə yağın özlülüyü azalır, yağı təbəqəsinin davamlığı artır. I/II qrup yağılardan, PAO və V qrup yağılarından efriləri müstəsna olmaqla istifadə edilir.

"Chevron" bütün sərt tələblərlə riayət etməklə hidrokreinq prosesi aparır. Yağları xam neft, regenerasiya olunmuş yağılardan istifadə etmədən emal edirlər. Baza yağıları bir neçə təmizləmə piləsindən keçir, bu təp yaqlar doymuş parafin və naftenlərdən ibarətdir.

ISOSYN texnologiyasında II və III qrup yağılardan istifadə edilir, I qrup yağılardan isə istifadə edilmir. Bu texnologiya üç mərhələdən ibarətdir - izokreinq, izoparafinsizləşmə, hidrofinisinq, bu zaman yağların bütün seriyası, o cümlədən sintetik əsaslı 10W-30 yağı istehsal edilir.

"Ethyl", "Lubrizol" baza yağılarının işlənilib hazırlanması texnologiyası texminən eynidir, lakin hər şirkətin öz aşqarlar dəstisi və onların uyğunlaşdırma düsturu var. Sintetik və mineral əsaslardan istifadə edilir, baza yağıları uyğun olan nisbətlərdə qarışdırılır, sonra aşqarlar əlavə edilir. Bu şirkətlər həmçinin aşqarların istehsalı ilə məşğul olurlar.

Mühərrik yağılarının Rusiya istehsalçıları
OOO PH ("Rosneft") Magnum UltraTec yağını istehsal edir. Bu APISL/CF istismar səviyyəli sintetik yağıdır. "Qazpromneft" Gazprom Premium 10W-40 yarımsintetik yağı istehsalçısıdır. "Rosneft"ə yeddi müəssisə daxildir, o cümlədən: Novokuybişevsk yağılar və aşqarlar zavodu (MMC), Anqarsk neft şirkəti, Yağ zavodu (Ryazan şəhəri), Moskva neft mehsulları zavodu. Yağların istehsalında həm solvent, həm də yerli katalizatorlardan hidrokatalitik proseslərdə istifadə edilir.

"Lukoil" şirkətinin 10W-40 yağıları unikalıdır,

onlar innovation molekulyar texnologiyaların tətbiq edilməsi ilə emal edilir.

Mühərrik yağılarında xarici aşqarlardan istifadə edilir. Aparıcı xarici şirkətlərin və beynəlxalq ittifaqların təsnifatına uyğun yağılar istehsal olunur.

"AO AHXK" 100 adda minik avtomobilər üçün əmtəə yağılarını, o cümlədən yarımsintetik 10W-40 yağı istehsal edir.

Aşqarlar

Bütün mühərrik yağılarının tərkibində baza yağıları var, onlar üç qrupa bölünür - mineral, sintetik və qarışq, lakin faktiki olaraq baza yağıları API təsnifatına görə beş qrupa ayrılır, onlar kükürdün və doymuş karbohidrogenlərin miqdarına və özlülük indeksinə görə fərqlənir. Baza yağılarına aşqarlar paketi, özlülük modifikasiatoru və depressorlar əlavə edilir.

Aşqarların ən tanınmış istehsalçıları "Afton Chemical", "Lubrizol", "Infineum", "Chevron", "Oronite" şirkətləridir. Yağ brendlərinin əksəriyyətinin tərkibində bu dörd şirkətin istehsal etdiyi aşqarlar var.

Neft yağılarının potensialı termik stabillik, oksidləşməyə qarşı sabitlik, enerjini qənaət etmə qabiliyyəti, dağılmaya qarşı davamlılıq kimi parametrlərə görə tükənmüşdür, buna görə də mineral yağların məhələ və yüksəkkeyfiyyəti aşqarlar dan istifadə edilir.

Mühərrik yağılarının tərkibində çoxlu yuyucu aşqarlar, sulfat turşusunun neytrallaşdırılması, his və yaniqla mübarizə üçün qoləvlər olmalıdır. Yağların tərkibində 3 %-ə qədər oksidləşməyə qarşı ~2 % korroziyaya qarşı (sinkin dialkil-di-tiofosfatları) aşqarlar olur. Dünyada 90 %-ə yaxın aşqarların satılması ABŞ-in dördüncü şirkətinin payına düşür, onlar bu sahədə tanınmış lider sayılır.

"Lubrizol Corp." şirkəti aşqarlarının dünya həcmində payı ~40 % təşkil edir.

"Infineum" "Exxon Mobil" və "Royal Dutch Shell" (Böyük Britaniya) şirkətlərinin birgə müəssisəsidir. Dünyanın 40 % aşqarları "Infineum" şirkəti tərəfindən istehsal olunur.

"Oronite Company LLC" Chevron korporasiyasının törəmə şirkəti olub (300-dən çox aşqar növləri), Caterpillar, Cummins, Daff, Daimler Crysler və s. kimi yağıların istehsalında iştirak edir.

"Ethyl Corp." məxsus "Afton Chemical", bundan başqa "Clariant", "British Petroleum", "Ciba, Bast" və s. istehsalçılar da mövcuddur.

Neft-Kimya Prosesləri İnstitutunda (NKPI) 2017-2020-ci illərdə baza komponentləri, sintetik və yarımsintetik yağıların əsasında Lubrizol aşqarlar paketi ilə 15W-40 mühərrik yağıları işlənilər ha-

zırılanıb. Aşağıda keyfiyyət göstəricilərinə görə müasir avtomobil yağılarına olan tələblərə cavab verən 10W-40 və 15W-40 yağıların tərkibi göstərilib.

Nümunə № 1 – 15W-40 yarımsintetik yağı: baza yağı (VHVI) v_{100} – 6 mm²/s – 55 % + Balaxanı yağlı neftindən alınmış yüksək təmizlənmiş M-8 yağı – 15 % + Lubrizol aşqarının konsentratı – 30 %.

Nümunə № 2 – Bakı neftlərindən alınmış M-8 mineral baza yağı – 65 % + Lubrizol 15W-40 aşqarlar paketi – 35 %.

Nümunə № 3 – sintetik 10W-40 yağı: baza yağı (VHVI) v_{100} – 6 mm²/s – 27 % + SN150 yağı – 38 % + Lubrizol aşqarlar konsentratı – 35 %.

10W-40 yağıları AMEA-nın təcrübə zavodunda istehsal edilmişdir. Onların sınağı göstərmişdir ki, özlülük təsnifatına görə bu yağlar bütün tələblərə cavab verir və istismar təsnifatına görə (API) CI-4 Plus qrupuna aiddir [5, 6].

Qeyd etmək lazımdır ki, sürükü yağıları və onların analizi artan ekoloji tələblərdə böyük rol oynayır, bu səbəbdən də avtomobil mühərrik yağılarına

qarşı yeni tendensiyalar yaranır [7-10]. Gələcəyin avtomobil yağıları üçün aşağıdakı xüsusiyyətlər vacibdir:

– işlənmiş qazların tullantısının daha aşağı olması. Tullantının hüdudu 95 gCO₂/km təşkil edəcək, baza yağıları üçün kükürdün və fosforun miqdarına olan tələblər daha yüksəkdir.

– yanacaq və ağır işlənməsinin aşağı salınması. Bunu daha aşağı buxarlanması ilə əlaqələndirirlər (NOACK üzrə buxarlanması itkiləri 250 °C temperaturda 60 dəq. ərzində ≤ 13 % olmalıdır).

– daha yüngül yağılardan istifadə edilməsi tendensiyası (SAE 0W/20), kinematik yağların 150 °C-də özüllük hündüru – HTHC və oksidləşməyə qarşı xassoləri tələb olunur. SN SAE 0W/20 yağının bəzi keyfiyyət göstəriciləri: 15 °C-də sıxlığı – 844 kg/m³, 100 °C-də kinematik özüllüyü – 8.3 mm²/s, özüllük indeksi – 175, alışma temperaturu – 223 °C, donma temperaturu – mənfi 43 °C. Elektromobilər üçün xüsusi enerjiyə qənaəət edən aşağı özüllükli yağılardan istifadə edilməsi tendensiyası da mövcuddur.

Ödəbiyyat siyahısı

1. <https://spec-technika.ru.2017/2/masla>
2. <http://spec-technika.ru/2017/11/masljanaja-revoljucija-tendencii-otechestvennogo-ryntka-smazochnyh-materialov/>
3. <https://proautomoto.com/category/164-zarubezhnje-proizvoditeli>
4. <https://www.oil-club.ru/>
5. Abbasov B.M., Abdullaev S.E., Yusifov Yu.G., Mamedov F.F., Abdullaev E.Sh., Gasanova R.Z., Abbasova A.F., Kuliyeva V.M., Kafarova N.F. Rezul'taty laboratornogo testirovaniya obraztsov // Neftgazovye tekhnologii i analitika, 2018, № 7, c. 63-65.
6. Abbasov B.M., Abdullaev S.E., Abdullaev E.Sh., Yusifov Yu.G., Aliyev B.M., Mamedov F.F., Abbasova A.F., Gasanova R.Z., Nabiyeva N.D. Sравнительная характеристика качества моторных масел из бакинских нефей с различными пакетами присадок // Neftgazovye tekhnologii i analitika, 2018, № 3, c. 53-57.
7. <https://www.addinol-skif.com.ua/news/gde-buduschee-avtomobilnyh-masel---4-trenda-i-analiz-nefti.html>
8. <http://elit-oil.io.ua/files/0001/16/00011692.pdf>
9. <https://rolfoil.ru/motornoe-maslo-sae-0w-20.html>
10. Abbasov B.M., Abdullaev S.E., Gasanova R.Z., Kafarova N.F. Современные экологические требования к смазочным маслам // Мир нефтепродуктов, 2020, № 4, с. 32-34.

References

1. <https://spec-technika.ru.2017/2/masla>
2. <http://spec-technika.ru/2017/11/masljanaja-revoljucija-tendencii-otechestvennogo-ryntka-smazochnyh-materialov/>
3. <https://proautomoto.com/category/164-zarubezhnje-proizvoditeli>
4. <https://www.oil-club.ru/>
5. Abbasov V.M., Abdullaev S.E., Yusifov Yu.G., Mamedov F.F., Abdullaev E.Sh., Gasanova R.Z., Abbasova A.F., Kuliyeva V.M., Kafarova N.F. Rezul'taty laboratornogo testirovaniya obraztsov // Neftgazovye tekhnologii i analitika, 2018, № 7, s. 63-65.
6. Abbasov V.M., Abdullaev S.E., Abdullaev E.Sh., Yusifov Yu.G., Aliyev B.M., Mamedov F.F., Abbasova A.F., Gasanova R.Z., Nabiyeva N.D. Sравнительная характеристика качества моторных масел из бакинских нефей с различными пакетами присадок // Neftgazovye tekhnologii i analitika, 2018, № 3, s. 53-57.
7. <https://www.addinol-skif.com.ua/news/gde-buduschee-avtomobilnyh-masel---4-trenda-i-analiz-nefti.html>
8. <http://elit-oil.io.ua/files/0001/16/00011692.pdf>
9. <https://rolfoil.ru/motornoe-maslo-sae-0w-20.html>
10. Abbasov V.M., Abdullaev S.E., Gasanova R.Z., Kafarova N.F. Sovremennyye ekologicheskie trebovaniya k smazochnym maslам // Mir nefteproduktov, 2020, № 4, s. 32-34.